

Sosial statistikaya dair sosial təminat üzrə statistika prosesləri
 (“Statistik Biznes - Prosesin Ümumi Modeli” əsasında)

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Sosial təminat üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	DB, Avrostat, BMT, YUNICEF, MDB DSK, DSK	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatı formalarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Sosial təminat üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, təqdimat, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	DB, Avrostat, BMT, YUNICEF, MDB DSK, DSK	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkə siyasətinin həyata keçirilməsi üçün verilən qərarlara (sərəncam, qərar və s.) baxış	Sosial təminat üzrə ölkə rəhbərliyi və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Fərman, sərəncam, qərar, hesabatlar, təqdimatlar	İcra və nəzarət edici orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.2	Komitənin əmr və qərarlarının tələbləri	Sosial təminat statistikasına ilə əlaqəli Dövlətstatkomun əmr və qərarlarına baxış	Əmrlər, qərarlar, sərəncamlar, hesabatlar, təqdimatlar	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Sorğuların, beynəlxalq təcrübənin və digər ölkələrin təcrübəsinin araşdırılması və təhlili	Sosial təminat statistikasına üzrə DB, Avrostat, BMT, YUNICEF, MDB DSK-dan daxil olmuş materiallara baxış və ölkələrə keçirilən məlumat mübadiləsi zamanı onların təcrübəsinin öyrənilməsi və təhlili	Sosial təminat statistikasına üzrə DB, Avrostat, BMT, YUNICEF, MDB DSK və ölkələrdən daxil olmuş materiallar	DB, Avrostat, BMT, YUNICEF, MDB DSK və ölkələrin məlumat mənbələri və nəşrlər	Sosial təminat statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərlə görüşlərin təşkili və təhlili	Sosial təminat statistikasına dair istifadəçilərlə görüşlərin təşkili və görüşlərin nəticələrinin təhlili	Mühazirə materiallarının, görüşlərin və iclasların protokolları	DSK	Yeni təkliflərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Sosial təminat statistikasına üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar ƏƏSMN, SMF ilə müzakirələrin aparılması və tələbatların razılaşdırılması və təsdiqi	ƏƏSMN və SMF daxil olmuş təkliflər, görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	ƏƏSMN, SMF, DSK	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Maraqlı tərəflərlə məsləhətləşmə	Sosial təminat üzrə rəsmi statistika hesabatı formalarını təqdim edən tərəflərlə yazılı və ya şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK	Təkliflərin müzakirəsi və təhlili

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.2.2	Məlumatların mövcudluğunun araşdırılması	Sosial təminat statistikasına üzrə məlumatların mövcudluğunun araşdırılması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U-TSEK nömrəli rəsmi statistika hesabatı formasını təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili, razılaşma məktubları	DSK	Yeniləşmə
1.2.3	Məsələnin Elmi-metodoloji şuraya təqdim olunması	Sosial təminat üzrə rəsmi statistika hesabatı formalarının və onların doldurulmasına dair metodoloji materialların layihəsinin Elmi-metodoloji şuranın müzakirəsinə təqdim olunması	ƏƏSMN və SMF ilə razılaşma məktubları	ƏƏSMN, SMF və DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
1.2.4	Rəsmi razılığın əldə edilməsi	Sosial təminat üzrə rəsmi statistika hesabatı formalarının və onların doldurulmasına dair metodoloji materialların Elmi-metodoloji şurada bəyənilmiş versiyalarının razılaşdırılması	Elmi-metodoloji şurada bəyənilmiş layihənin SMF ilə razılaşdırılması	ƏƏSMN, SMF və DSK	ƏƏSMN və SMF tərəfindən daxil olmuş razılıq məktubu
1.2.5	Tələbatın təsdiq olunması	Sosial təminat üzrə rəsmi statistika hesabatı formalarının və onların doldurulmasına dair metodoloji materialların təsdiq üçün təqdim olunması	ƏƏSMN və SMF-nin razılıq məktubu və Elmi-metodoloji şuranın rəyi	ƏƏSMN, SMF, DSK	Dövlətstatkomun sərəncam və qərarları
1.3	Çıxış statistik məhsulun müəyyənəndirilməsi	Sosial təminat statistikasına üzrə çıxış statistik məhsulun keyfiyyətinin müəyyənəndirilməsi	Dövlətstatkomun sərəncam və qərarları, beynəlxalq təşkilatlar tərəfindən daxil olmuş materialların və digər istifadəçilərin tələblərinin təmin edilməsi	DSK	Çıxış cədvəlləri
1.4	Anlayışların eyniləndirilməsi	Anlayışların təkmilləşdirilməsi	Standartlar, anlayışların yoxlanılmasına nəzarət	DSK	Təkmilləşdirilmiş texniki anlayışlar
1.4.1	Tələb olunan göstəricinin ölkə qanunvericiliyi ilə uyğunluğu	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, <u>ƏN</u>	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Göstəricinin digər sahələrlə uyğunluğu	Sosial təminat statistikasına üzrə göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK	Təkmilləşdirilmiş göstəricilər sistemi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4.3	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Sosial təminat statistikası üzrə göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	DSK	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.5	Məlumatların və metaməlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin ƏƏSMN və SMF ilə razılaşdırılması, Dövləstatkomun sərəncam və qərarları	DSK	Razılaşmalar, strategiya, təhlillər
1.5.1	Statistik vahidlərin müəyyənəşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Statistik vahidlərin müəyyənəşdirilməsi və maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, qərarlar	DSK	Statistik vahidlərin müəyyənəşdirilməsi
1.5.2	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati məlumat mənbələrinin öyrənilməsi	İnzibati mənbə məlumatları, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənəşdirilməsi
1.5.3	İnzibati mənbələrin metodologiyasının təhlili	İnzibati mənbələrin metodologiyasının təhlili	Metodologiya, təhlillər, qərarlar	DSK	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Metaməlumatların mövcudluğunun yoxlanılması	Metaməlumatların mövcudluğunun yoxlanılması	Təhlillər	DSK	Buraxılmış məlumatların və metaməlumatların strategiyası
1.5.5	Hüquqi çərçivələrin müəyyənəşdirilməsi	Məlumatların toplanması yollarının həlli, hüquqi şərhlərin, məktublarnın hazırlanması	Təhlillər, qiymətləndirmə	DSK	Hüquqi şərhlər, qeydlər, məktublar, məsələlərin həlli üçün tədqiqatlar
1.5.6	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Təhlillər	DSK	Təkliflər
1.5.7	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsi	Ehtiyac duyulan məlumatla mövcud məlumat arasındakı əskikliyin təsbit edilməsinin təmin edilməsi	Təhlillər, təkliflər	DSK	Mövcud məlumat arasındakı əskikliyin müəyyənəşməsi
1.5.8	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanması	Çatışmayan məlumatları toplamaq üçün strategiyanın hazırlanmasının təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, təkliflər,	DSK	Strategiyanın hazırlanması
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının layihəsinin hazırlanması, büdcənin müəyyənəşdirilməsi	Layihələr, qiymətləndirmələr	DSK	İş planı, büdcə
1.6.1	Risklərin təhlili	Risklərin və faydaların qiymətləndirilməsi	Təhlillər	DSK	Risklərin və faydaların parametrləri
1.6.2	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənəşdirilməsi	Təhlil, maliyyə sənədləri və sərəncamlar	DSK	Xərclərə dair sənədlər
1.6.3	Smetanın təsdiqi	Büdcənin təsdiqi	Xərc maddələri, maliyyə sənədlərinin layihəsi	DSK	Təsdiqlənmiş büdcə

1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2	Layihələndirmə	Sosial təminat üzrə rəsmi statistika hesabatı formasının fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulun layihəsi	Çıxış cədvəllərinin layihəsi və məhsullar	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış maketlərinin və fərdi çıxış cədvəllərinin hazırlanması və razılaşdırılması	Məhsulların keyfiyyəti üçün məqsədlərin müəyyənləşdirilməsi	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.2	Çıxış statistik məhsulların işlənilib hazırlanması	Çıxış statistik məhsulların işlənilib hazırlanmasının təşkil edilməsi	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Çıxış cədvəllərinin maketi
2.1.3	İnformasiya massivlərinin təyin olunması	İnformasiya massivlərinin təyini	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK	Məsələ qoyuluşunun layihəsi
2.1.4	Metaməlumatların hazırlanması	Hesabatın və metaməlumatların doldurulmasına dair təlimatların təkmilləşdirilməsi	Metaməlumatlar	DSK	Təkmilləşdirilmiş metaməlumatlar
2.2	Göstəricilərin izahlarının layihəsi	Göstəricilərin izahlarının layihəsi, registr məlumatları	Razılaşmalar, qərarlar, registr məlumatları	DSK	İzahların uyğunluğu

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.2.1	İzahların hazırlanması və razılaşdırılması	İzahların hazırlanması və razılaşdırılması	Razılaşma məktubları	DSK	İzahların uyğunluğu
2.2.2	İzahların təsdiqi	Registrin aktuallaşdırılması	Qərarlar	DSK	Aktuallaşdırılmış registr
2.2.3	İzahların inteqrasiyası	Registrin aktuallaşdırılması	Registr	DSK	Aktuallaşdırılmış registr
2.3	Məlumatların toplanması metodologiyasının layihəsi	Hesabatın əhatə dairəsinin müəyyənləşdirilməsi	Metaməlumatlar	ƏƏSMN, SMF və DSK	Metaməlumatların layihəsi
2.3.1	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsi	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi və təkmilləşdirilməsinin təmin edilməsi	Məsələ qoyuluşu	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.2	Məlumatların toplanması alətlərinin araşdırılması	Məlumatların toplanması alətlərinin araşdırılmasının təmin edilməsi	Razılaşma məktubları	DSK	Məlumatların toplanması metodunun müəyyənləşdirilməsi
2.3.3	Metodologiyanın hazırlanması və razılaşdırılması	Sosial təminat statistikasının aparılmasına dair metodologiyanın ƏƏSMN və SMF ilə razılaşdırılması üçün yazılı müraciət olunması	Metaməlumatların layihəsi	ƏƏSMN, SMF və DSK	SMF ilə yazılı razılaşma (məktub)
2.3.4	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Sosial təminat statistikasının aparılmasına dair metodologiyanın layihəsinin Elmi-metodoloji şuraya təqdim edilməsi	ƏƏSMN və SMF-dan daxil olan razılaşma məktubları	ƏƏSMN, SMF və DSK	Elmi-metodoloji şuranın protokolu və ya qərarı
2.3.5	Məlumatların toplanması metodologiyasının təsdiqi	Sosial təminat statistikasının aparılmasına dair metodologiyanın təsdiqi	Elmi- metodoloji şurada ƏƏSMN və SMF-dan daxil olan razılaşma məktubuna baxılması	ƏƏSMN, SMF və DSK	Metodologiyanın təkmilləşdirilməsi barədə qərar
2.3.6	Məlumatların toplanması metodologiyasının icraya qəbulu	Metodologiyanın icrası	Məktublar, göndərilən sənədlərin qeydiyyatı jurnalı	DSK	Metodologiya
2.4	Məcmu hüdudlarının və seçmənin (müşahidənin) metodologiyasının layihəsi	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmə planı	DSK	Aktuallaşmış registr
2.4.1	Seçmənin (müşahidənin) əhatə dairəsinin müəyyən edilməsi	Seçmənin əhatə dairəsinin müəyyənləşdirilməsi	Seçmə planı	DSK	Statistik vahidlərin siyahısı
2.4.2	Seçmə planının tərtibi	Seçmə planının tərtibi	Seçmə planı	DSK	Seçmənin (müşahidənin) planı
2.5	Statistik əməliyyatların metodologiyasının layihəsi	Statistik əməliyyatların metodologiyasının layihəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Statistik məlumatların işlənməsi metodologiyası

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.5.1	Metodologiyanın hazırlanması və razılaşdırılması	Metodologiyanın hazırlanması və razılaşdırılması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatları	DSK	Metodologiya
2.5.2	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Metodologiyanın Elmi-metodoloji şurada müzakirəsi	Razılaşma məktubları, Elmi-metodoloji şuranın qərarı	DSK	Metodologiya
2.5.3	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqi	Metodologiyanın təsdiqə təqdimi	DSK	Təsdiq edilmiş metodologiya
2.5.4	Metodologiyanın icraya qəbulu	Metodologiyanın icraya qəbulu	Qərar	DSK	Metodologiya
2.6	İstehsal sisteminin və texnoloji prosesin layihəsi	Sosial təminat statistikasına dair məlumatları özündə əks etdirən hesabat formalarının "Statistik işlər proqramı"na daxil edilməsi	Xidmət statistikasının iş planı, "Statistik işlər proqramı"	DSK	İş planının hazırlanması
2.6.1	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	İş planlarının (reqlamentin) layihəsinin hazırlanması	Planın layihəsi	DSK	İş planının layihəsinin hazırlanması
2.6.2	Layihələrin baxılması	İş planının, cədvəllərin baxılması	Planın layihəsi	DSK	Hazırlanmış iş planı
2.6.3	İş planlarının təsdiqi	Xidmət statistikasının iş planının, Statistik işlər proqramının təsdiqi	Statistik iş planı	DSK	İş planının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	Prosesin komponentlərini yaratmaq	Alətlər	DSK	İstehsal sistemi
3.1	Məlumatların toplanması vasitələrinin yaradılması	Sistemin yaradılması	Məsələlər, alətlər	DSK (BHM)	İstehsal sistemi
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Proses komponentlərinin yaradılması	Alətlər	DSK	Yaradılma komponentləri
3.2.1	Texniki dəstək imkanlarının yaradılması	Texniki yardım məsələləri	Texniki məsələlər	DSK (BHM)	Texniki yardım
3.2.2	Proqram təminatının hazırlanması	Hesabatın onlayn qaydada toplanması üçün proqram təminatının hazırlanması	Texniki məsələlər	DSK (BHM)	Proqram təminatı
3.3	Texnoloji prosesin formalaşdırılması	Hesabatın hazırlanması	Məsələ qoyuluşu	DSK (BHM)	Hesabatın hazırlanması
3.4	İstehsal sisteminin sınaqdan keçirilməsi	İstehsal sisteminin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.5	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Məsələ qoyuluşu	DSK	Təhvil almaq
3.6	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Kadrlar, istehsal sistemi	DSK	Səriştəlilik, istehsal sistemi
3.6.1	İstehsal sisteminin tətbiqinin kadrlara öyrədilməsi, texniki dərslərin keçirilməsi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
3.6.2	İstehsal sisteminin tətbiqi	İstehsal sisteminin tətbiqi	Prosesin sənədləşdirilməsi	DSK	İstehsal sisteminin tətbiqi

3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı

4	Məlumatların toplanması	Zəruri məlumatların toplanması	Statistik məlumatlar	DSK	Məlumatlar
4.1	Seçmənin aparılması	Sosial təminat üzrə sosial təminatla məşğul olan bütün sosial təminat müəssisələrinin hesabat registrinə daxil edilməsi	Seçmənin müəyyənləşdirilməsi	DSK	Sosial təminat üzrə müəssisələrin siyahısı
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq	Hesabat məlumatları	DSK	Statistik məlumatlar
4.2.1	Kadrların seçilməsi və təlimi	Kadrların bilik səviyyəsinin artırılması	Dövlətstatkomun müvafiq əmri, tədris jurnalı	DSK	Kadrların bilik səviyyəsinin artırılması
4.2.2	Sorğu vərəqələrinin (hesabat formalarının) və digər materialların nəşri və paylanması, elektron versiyalara girişin təmini	Dövlətstatkomun veb sahifəsində hesabat formalarının doldurulması üçün müvafiq qurumlara hesabata girişin təmin olunması	Hesabat üçün nəzərdə tutulmuş statistik vahidlərin registri	DSK (BHM)	Məlumatlar
4.2.3	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	Sosial təminat üzrə statistika hesabatlarının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK (BHM)	Proqram təminatı
4.3	Məlumatların toplanmasının həyata keçirilməsi	Sosial təminat üzrə rəsmi statistika hesabatlarının onlayn rejimdə toplanması	Məsələ qoyuluşu	DSK (BHM, YSO)	Məlumatlar
4.3.1	YSO və BHM üçün iş planlarının tərtibi	YSO və BHM üçün iş planlarının tərtibi	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Cədvəl
4.3.2	YSO və BHM-dən aralıq hesabatın alınması	Sosial təminat üzrə rəsmi statistika hesabatlarının onlayn rejimdə toplanması	Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK	Məlumatlar
4.4	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK	Məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, çəkirlərin hesablanması	Məlumatlar	DSK	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Məlumat mənbələrinin əlaqələndirilməsi və statistik registr	Məlumatlar və registrlər	DSK (BHM)	Məlumatların birləşdirilməsi
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Ölçü vahidləri, təsnifatlar	DSK (BHM)	Məlumatlar
5.3	Baxış, düzgünlüyün yoxlanılması və redaktə	Baxış, düzgünlüyün yoxlanılması və redaktə (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar	DSK	Məlumatların yoxlanılması
5.3.1	Məlumatların ilkin yoxlanılması	Sosial təminat üzrə rəsmi statistika hesabatlarının yoxlanılması	Məlumatlar	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.3.2	Keyfiyyətə nəzarət cədvəllərinin təhlil olunması və xətalərin aşkar olunması	Sosial təminat üzrə rəsmi statistika hesabatların məlumatlarının düzgünlüyünün yoxlanılması	Uyğunsuzluqların qeydiyyatı jurnalı	DSK	Məlumatların keyfiyyəti
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	Sosial təminat üzrə rəsmi statistika hesabatları üzrə keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi	Keyfiyyətə nəzarət cədvəlləri	DSK (BHM)	Məlumatların keyfiyyəti
5.4	Məlumatların impyutasiyası	Zərurət yarandığı təqdirdə işlənəcək	Məlumatlar	DSK	Hesablanmış məlumat
5.4.1	İmpyutasiya elementlərinin təyin olunması	Zərurət yarandığı təqdirdə işlənəcək	Məsələ qoyuluşu	DSK	Məlumatlar
5.4.2	İmpyutasiyanın aparılması	Zərurət yarandığı təqdirdə işlənəcək	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.4.3	İmpyutasiya üzrə qeydlərin aparılması	Zərurət yarandığı təqdirdə işlənəcək	BHM tərəfindən təqdim olunan qeydlər	DSK	Məlumatlar
5.5	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Yeni göstəricilərin və statistik məlumatların formalaşdırılması	Monitorinqin nəticələri	DSK	Dəyişənlər
5.6	Çəkirlərin hesablanması	Çəkirlərin hesablanması	BHM tərəfindən təsdiq olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Yekun göstəricilərin hesablanması	BHM tərəfindən təqdim olunan qeydlər	DSK (BHM)	Məlumatlar
5.8	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumat fayllarının yekun formalaşdırılması	Məlumatlar	DSK (BHM)	Mikro-məlumatların saxlanması
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6	Təhlil	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Məlumatlar	DSK	Hazır məlumatlar
6.1	İlk nəticələrin hazırlanması	İlk nəticələrin müvafiq hesabat formaları əsasında hazırlanması	İlkin nəticələr	DSK	Çıxış cədvəlləri
6.1.1	İlkin nəticələrin əldə edilməsi	İlkin nəticələrin əldə edilməsi	Məlumatlar	DSK	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	Mövsümi düzəlişlərin aparılması	Sosial təminat üzrə statistika hesabatlarında mövsümi dəyişikliklərə ehtiyac yoxdur	-	-	-
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	İlk nəticələr	DSK	Əldə edilmiş nəticələr
6.2.1	Hesabat intizamının yoxlanılması	Hesabat intizamının yoxlanılması	Statistik işlər proqramı	DSK (BHM)	Hesabatı vaxtında təqdim etməyən aşkar edilmiş statistik vahidlər
6.2.2	Uyğunsuzluq və xətalərin aşkara çıxarılması	İlkin məlumatlarda səhvlərin və uyğunsuzluqların aşkara çıxarılması	Statistik işlər proqramı	DSK	Hesabatı səhvlərlə təqdim edən aşkar edilmiş statistik vahidlər
6.2.3	Nəticələrin redaktə edilməsi	Nəticələrin redaktə edilməsi	Redaktə	DSK	Hazır məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Hesabatın yekunları	DSK	Məlumatlar
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanılması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatları	DSK (BHM)	İlkin məlumatların məxfiliyinə nəzarət
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının yekunları	DSK	İstifadəçilər üçün yekun nəticələr
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Yayıma	Sosial təminat üzrə statistikasına dair göstəricilərin yayılması	Təhlil və məlumatlar	DSK	Təhlil və məlumatlar
7.1	Çıxış məlumatlar sisteminin yeniləşdirilməsi	Sosial təminat statistikasına dair göstəricilərin aktualaşdırılması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
7.2	Yayılan məhsulların istehsalı	Sosial təminat statistikasına dair göstəricilərin istehsalı	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.1	Məhsul komponentlərinin hazırlanması	Məhsul komponentlərinin hazırlanması	Nəşrlərin yayılmasının reyestri	DSK	Təhlil və məlumatlar
7.2.2	Məcmuə və digər nəşrlərin istehsalı	“Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” və komitə tərəfindən nəşr olunan bir çox məcmuə, bülleten və s. nəşrlər	DSK	DSK	Sosial təminat statistikasına üzrə məcmuələrin, bülletenlərin və s. nəşrlərin hazırlanması
7.2.3	Məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi	Sosial təminat üzrə göstəricilər haqqında illik məlumatların veb bazada yerləşdirilməsi	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat nömrəli rəsmi; 7-TSEK; 7U- TSEK statistika hesabatlarının yekun məlumatları	DSK	Sosial təminat statistikasına üzrə yekun məlumatların veb bazada yerləşdirilməsi
7.2.4	Ekspress-məlumatların və təhlili məruzələrin hazırlanması	Sosial təminat üzrə göstəriciləri xarakterizə edən təhlili məruzənin hazırlanması	1-pensiya; 1-müavinət, kompensasiya, təqaüd; 1-ÜDS; 1-sosial müdafiə; 1-sosial təminat; 7-TSEK; 7U- TSEK nömrəli rəsmi statistika hesabatlarının yekun məlumatları	DSK	Təhlili məruzə
7.3	Yayılan məhsulların buraxılışının idarə edilməsi	Sosial təminat üzrə göstəricilərin buraxılışının idarə edilməsi	Statistik (iqtisadi) təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.1	Təhlil üzrə iş planlarının hazırlanması	Təhlil üzrə iş planlarının hazırlanması	Statistik təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu	DSK	İstifadəçiləri xəbərdar etmək
7.3.2	Buraxılış təqviminin hazırlanması	Buraxılış təqviminin hazırlanması	Təqvim	DSK	Statistik məcmuənin buraxılışı
7.3.3	Buraxılışın idarə edilməsi	Buraxılışın idarə edilməsi	Məhsullar	DSK	İstifadəçi məmnunluğu
7.4	Yayılan məhsulların təşviqi	Yayılan məhsulların təşviqi	Məhsulların yayılması	DSK	Məhsulların idarə edilməsi
7.5	İstifadəçilərin sorğularının idarə edilməsi	Sosial təminat üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK	İstifadəçilərin tələblərinə cavab
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Arxivləşdirmə	Arxivləşdirmə	İşlərin nomenklaturası,	DSK	Arxivləşdirmə

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
			məlumatlar və metaməlumatlar		
8.1	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	Arxivləşdirmə qaydalarının müəyyənləşdirilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.2	Arxivin idarə edilməsi	Arxivin idarə edilməsi	İşlərin nomenklaturası	DSK	Sənədlər
8.3	Məlumatların və metaməlumatların saxlanılması	Məlumatların və metaməlumatların saxlanılması	Məlumatlar və metaməlumatlar	DSK (BHM)	Arxivləşdirilməsi
8.4	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatların və metaməlumatların məhv edilməsi	Məlumatlar və metaməlumatlar	DSK	Məhv edilməsi
8-ci mərhələnin yekunu. Statistik məlumatlar arxivləşdirildi					
9	Qiymətləndirmə	Proseslərin qiymətləndirilməsi	Materialların qiymətləndirilməsi	DSK	Qiymətləndirmə
9.1	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	Qiymətləndirmə üçün məlumatların toplanması	DSK	Qiymətləndirmə
9.2	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	Qiymətləndirmənin aparılması	DSK	Qiymətləndirmə
9.3	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	Fəaliyyət planının razılaşdırılması	DSK	Qiymətləndirmə
9-cu mərhələnin yekunu. Qiymətləndirmə					

- DSK* - *Dövlət Statistika Komitəsi*
ƏN - *Ədliyyə Nazirliyi*
ƏƏSMN - *Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi*
SMF - *Sosial Müdafiə Fondu*
BHM - *Baş Hesablama Mərkəzi*
YSO - *Yerli statistika orqanları*
Avrostat - *Avropa İttifaqının Statistika Bürosu*
BMT - *Birləşmiş Millətlər Təşkilatı*
YUNESKO - *Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatı*
MDB DSK - *Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsi*